



Tolerantlığın Azərbaycan nümunəsi



Aprelin 23-ü, şənbə günü
geca saat 23:00...

Xaçmazdakı qızıl günbəzli
Müqəddəs Məcütəvi Nikolay
pravoslav kilsəsinin qarşısında
da böyük izdiham var. Hər
kən kilsəyə daxil olmaq üçün
səbirsizlər...

Bu gecə, xristianların dili
ilə dəşək, İsa Məsihin diriliş
gəcəsidir. Xristianlar çarmıxa
çəkilən peygəmbərin 3-cü gü-
nün tamamında bu zülüm qə-
lib gəldiyi gecəni ölüüm üzərin-
da qələbə günü - Pasxa bayra-
mını kimi qeyd edirlər.

Və gözlənilən an yetişir...

Kilsənin zongi çələnir, müqəddəs
məkanın qapıları açılır və insanlar
növü ilə içəri daxil olmağa başla-
yırlar. Kilsənin mərkəzdəki sim-
volik qəbirin qarşısında kəşif, arxa-
sında isə 3 köməkçi dayanıb. İn-
sanlar suraya şəmləri yandırıb ikon-
aların qarşısında yerlərinə alırlar.

Beləliklə, ayin morasımı başla-
yır. Keşif gələnləri salamlayıb dua-
ları oxumağı başlıyır. Müqəddəs
Nikolayın ikonasının arxasında da-
yanan xanımlar isə xorla keşfi mü-
şayıət edirlər...

Azərbaycanda ikinci ən böyük etnik grupp

Multikulturalizm və tolerantlıq
məkanı kimi tanınan Azərbaycanda
ötən həftəsonu pravoslav xris-
tianları Pasxa bayramını qeyd etdi-
rlər. Biz də jurnalist marağı ilə hem
pravoslavlarım Müqəddəs Məcütəvi
Nikolay kilsəsində keçirdikləri
dini morasımı, hem də müqəddəs
məkəndən ayrıldıdan sonra sohərə
qədər evlərində qeyd etdikləri bay-
ram ayınlarında şahidi təmək üçün
Xaçmaza yollanmışdır. Dini Qu-
rumularla İş üzrə Dövlət Komitəsi-
nin əməkdaşı Ramil Xudayev və
Fərid Məmmədovun müşayiəti ilə
burada gördükllərimiz, eşidikləri-
miz isə, həqiqətən, dərəcə maraqlı
və xoş təsəssürat yaratdı.

Qisa xatırlatma: Azərbaycanda
İslamdan sonra ən böyük etnik dini
qrup pravoslav xristianlardır. Onları
Azərbaycana gəliş XIX əsrde
rus çarlığının bölgələrdə köçürü-
mə siyaseti noticəsində başlıyır.
Buraya köçənlərin əksəriyyəti horbə-
ci və məmər ailələri olub. Onlar müx-
tolif bölgələrdə məskunlaşdırıdalar
sonra dini ayınlarını icra etmək
fürsətini təkərəyib.

Dini Qurumalarla İş üzrə Dövlət
Komitəsinin Təhlil və proqnozlaşdırma
şöbəsinin müdürü Elnər Kərimova
biziimiz səhbiyətində bildirdi ki,
Azərbaycanda pravoslav kilsəsi-
nə 2 icmə daxılırlı - rus və gürcü
pravoslav kilsələri. Gürcü pravos-
lav kilsəsinin mənsəbləri etnik gür-
cüldür. Rus pravoslav kilsəsinin
mənsəbləri isə ruslar, ukraynalılar
və belaruslardır. Dövlət Statistika
Komitəsinin on son 2009-cu il üçün
hesabatında rusların sayı 119,3 min,
ukraynalıların sayı 21,5 min, gürcü-
lerin sayı 9,9 min nəfər göstərilir.
Onlar Bakı, Sumqayıt, Gəncə, Len-
koran şəhərlərindən və Xaçmaz, Gö-
dəbəy, Qax, Şamaxı rayonlarında
məskunlaşdırılar. Pravoslavların ölkə
ərazisində tətumluğunda 9 kilsəsi və
2 ibadət evi fəaliyyət göstərir.


Xaçmazda isə 8 min nəfərə ya-
xin pravoslav yaşayır. Bu da ümumi
əhalinin 4-5 faizini təşkil edir.
Onlar əsəson rayonun Kəhən Xaç-
maz, Ləçət, Yalama, Müşkür, Nəb-
ran və Alekseyevka yaşayış məntə-
qələrində məskunlaşdırılar. Rayonda
Müqəddəs Məcütəvi Nikolay pravos-
lav kilsəsi mövcuddur.

Pasxa bayramında oruc tuturlar

Pasxa bayramı 2 aylıq oruclu-
la başlıyır. Bu dövrde ət, süd, ba-

Diriliş gecəsi

Azərbaycanda yaşayan pravoslavlar Pasxa bayramını hər zamanki kimi böyük təmtəraqla qeyd etdilər



İliq (2 dəfə istisna olmaqla) kimi
məhsullar yeyilmir. Yalnız bay-
ram günü gecə ayınlar yerinə yeti-
riliyindən sonra oruc müddəti ta-
mamlanır.

Xaçmaz pravoslavların six məsk-
unlaşlığı bölgələndən biri olmaqla
yanaşı, həmçinin Pasxa bayramının
xüsusi qeyd etməleri ilə de seçilir.

Bayram başlamazdan əvvəl ra-
yondakı Rus icmasının sedri Azər-
Navının evində qonaq oldu. Evlə-
rinin çatar-çatmaz bizi böyük sevgi
və istiqənliliklə qarşılıyan ailə gəl-
şimizdən momluluğunu qapının
kandarında bəlli etdi. Süfrə arxa-
sında eyleşdikdə ilk gözə çarpan da
ev sahibi Marina xanımın bayram
münasibətlə hazırladığı şirniyyat-
ları oldu. Xüsusi reseptörə olan Pas-

xanın teamlarından dada-dada Azər-
Navı ilə səhbətdək. Əsas məqsədi
region üzrə pravoslavları bir araya
toplamaq, onların problemlərini
həll etmək, qayğıları ilə yaxından
maraqlanmaq olan icmaya Dini Qu-
rumalarla İş üzrə Dövlət Komitəsi,
həmçinin rayonun icra hakimiyyəti
de böyük dəstək göstərir. Sözləri-
nə görə, ən xırda məsələni belə di-
lə götirmək kifayət edir ki, dərhal
mövzunun həlli ilə bağlı müvafiq
təbədilər görülsün.

Azərbaycanı tərk edib gedənlər
sonradan geri qayıdlılar

Azər Navı deyir ki, müstəqilliyin
yeni ələ olunduğu vaxtlarda

Azərbaycanda yaşayan xristianlar
on çotin dövrələrini yaşayırlar.
Ancaq Ulu Önder Heydər Əliyevin ha-
kimiyəti golisi ilə vəziyyətə dəyişib.
Dinindən, dilindən asılı olma-
dan hər kəs ölkə orazisində tam
rahatlıqla yaşamaq hüquq verilib.
Bu da insanlara on böyük ümidi işgi
olub.

Sədr söyləyir ki, hazırda yaşı-
dıqları orazidə əsasən ruslar yaşı-
yırımlar: "İndi yaxınlaşdırıq qonşular-
ımların azərbaycanlılardır. Rayonlarda
kendilərindən biri rus qadın ya-
şayır, təmiz azərbaycanca o qədər
gözəl danışır ki, heç demək olmaz
ki, rusdur. Bir çox hallarda buradan
gedənlər de olub, ancaq müyyəyən
vaxt keçidkən sonra onlar getdi-
klərə üyğunlaşa biləndəkli-
rindən yenidən doğma məskənləri-
nə geri qayıdlılar. Bunların hamisi
onu göstərir ki, keçən illər ərzində
hər iki xalq bir-birinə olduqca sıx
qaynatıb-qarıştı".

Azər Navı son olaraq onu da ol-
ma və edir ki, Xaçmaz tolerantlığın
tim-salında on yaxşı nümunə göstəri-
cək bölgələrindəndir: "Mən bəzən de-
yirom ki, dünəndən hər hansı xalq,
millət əsl tolerantlıq görmək istoyır-
ı, mütəqəbə buraya gəlsin. Biz onlara
təkcə yaşayış tərzimizi göstərək
onu gözləmə ola bilərik".

Hayat yoldaşı Marina Panamar-
çuk isə səhbətimiz əsənəsində dedi
ki, Azərbaycanda yaşıyadığın
göre çox xoşbətdir. Hətta bayramları
burada 2 dəfə qeyd edirlər: "Bu gün
mətbəximizə məxsus olan spesifik
çəşidlərdən ənənəvi payladığımız
kimi, onlar da Novruzda şəfrəmiz
ləzzətli şirniyyatlarla doldururlar.
Beləliklə de, biz hər iki xalqın bay-
ramını keçirib, onlara birlikdə belo-
xoş ab-havalara qərə oluruz".

Qızılı günbəzli Müqəddəs
Məcütəvi Nikolay kilsəsi

Sonra Müqəddəs Məcütəvi Nikolay kilsəsinə yollanıraq. Kilsənin
heyətinə daxil olduğunda axşam saat
22:00 idi. Bağcını lampaların gur-
ışqları aydınlatmışdır. Kilsə kükner
ağaclarının ehətində, sənki gül-
çəçəklərin qucağında yerləşir. Qapı-
ları üzümüze keşif Qərəqri açdı.
Nurani üzüli ieromonax bizi içəri
devət etdi. Bura içərisi hüzurla do-
lu bir ocağı bonzoyır.

Bayramın başlamasına 1 saat
qaldığından keşif və köməkçiləri
kilsədə hazırlanıb. Əvvəlcə
şəhərin əsərindən söz açıq. O
bildirdi ki, kilsənin yerində əvvəl-
ce olub, daha sonra orasından mü-
qəddəs ibadətgahın tikiliməsi üçün
məlumat verildi. Kilsənin di-
varları gil kərpiclər hörülüb. Yay-
ı sərindən, qış isti keçən məbəd mü-
qəddəs ikonalarla bəzədilmiş bö-
yük ibadət zalı və altardan ibarət-
dir. Altara isə yalnız keşif və kö-
məkçiləri giro bilərlər.

Din adımı Qərəqri 2011-ci il-
den kilsə rəhbərliyini icra edir. O
vurğuldu ki, buraya təyin edildikdən
sonra çox işlər görüb. Birləşmələr
bir günənən tikilimədir: "2017-ci
ilə qədər kilsənin indiki qızılı gün-
bəzi yox idi. Günbəzsiz kilsənin isə



əzəmeti təsəssür ki, zəhirdən bəlli
olmur. Biz toplanan ənənələrlə bun-
ları Rusiyannı Volqodonsk şəhərindən
gotirdik. Diqqətə baxsanız, gö-
rərsiniz ki, günbəzin daxilində İsa
peygəmbərin rosmi təsvir edilib".

Bundan oləvə, kilsə işqi, su və
qaz sistemi ilə də daimi təchiz edil-
lib. Məbədin heyətindən tikilən yer-
de isə bayramlarda və digər vaxt-
larda uzaqdan yol qədər insanlar-
ra çay və yemək süfrəsinin açılma-
şığı üçün təqdim edilir. Sonra isə mətbəx-
da neccə hazırlanmışdır. İeromonax qeyd
edir ki, pandemiyadan öncə buraya
Azərbaycanın dörd bir yanından insa-
nlar üz tuturdular. Hətta kilsənin
on çox ziyyərəti qəbul etdiyi vaxt-
larda birləşmədən 300 nəfər qədər in-
sanı gələbilər.

Artıq Pasxanın başlamasına az
qalırdı, elə bu səbəbdən de keşif
səhbətimizi bitirib onların gecəyə
həzirlanmaqları üçün kilsə binasının
çixib, həyətin arxa tərəfindən
görülən hazırlanıb işləri ilə tanış ol-
maq üçün bir otşa daxil olur. Bu
otşa da Salamia adlı qadın deyir
ki, ieromonax Qərəqrinin köməkçilərindən
biridir və ona qədər qədər qədər
gələbilər. Qələbəlikdən cavab olaraq
qopan "Həqiqətən dirlidil" ifadəsi
ise gecənin son cümləsi oldu.

Dini Qurumalarla İş üzrə
Dövlət Komitəsinin təşkilatlılığı
ilə baş tutan sahifələrin uğurları
oldu. Gecəni insanların bəşəri
*mesajlarını ümvanlaşdırığı mü-
qəddəs məskəndə keçirdik. Doğ-
malıq, əsl səmimiyyəti ilkliliklər-
in qədər duyduğumuz bu yer-
de ziyədəsi ilə sanki toleran-
lığın on üst pilləsinə ucalmışdıq..*

Aydən XƏLİLOVA,
"Azərbaycan"
Bakı-Xaçmaz-Bakı

Salamia söyləyir ki, xristianlar-
dan oləvə, rayonda yaşayan müslə-
manlar da Pasxa bayramına böyük
diqqətə yanaşır, hətta onların ha-
zırladıqları çörəklərdən dadmaq
üçün kilsəyə gəlirlər.

Pasxa bayramında müsləman qadın

Vaxt tamam olur və bayram baş-
layır. Kilsədə ayınlar icra edilen za-
man kənardə dua edən xanımlardan
birinə yaxınlaşır. Səhbətimiz za-
manı öyrənir ki, Könül xanım mü-
sləmandır. Ancaq Pasxa bayramına
maraq göstərdiyindən bu gecə kilsə-
ni ziyarət etməyə gəlib: "Bu kilsəni
çox boyonırm, sanki bura ruhumun
rahatlıqına qovuşmasın, dualarım
yerinə yetəcəyinə səsleyir. Nəticə-
də xristianlar da, müsləmanlar da
cəyti Allaha ponah gətirir. Elə bu
gün Pasxa bayramı da bu möbəd
gəlməyimə vəsilə oldu".

Könül xanım yanaşır, kilsədə
bir neçə müsləman da var idi. Onlar
da dualarını edib mərasim izleyi-
rlər. Daha sonra məlum oldu ki,
kilsəyə qonşu rayonlardan olan zi-
yarətçilər de ibadət gölərlər.

Irliləyən saatlarında ayınlar da-
vam edir, mənfi ruhlandırdan azad ol-
maq üçün Qərəqri atanın yandırıldığı
Qüdsdən götərilən qatran isə ətrafi
getdiğət təstükyər qorç edirdi. Daha
sonra sütunlardan çıxarılan ikonalar
pravoslav ziyançılara verilərək
kilsənin başına dövr edildi. Öndə
məşələ ilə iştirakçılarla dövr edildi.
Daha sonra sütunlarda qızılı rəng
yurutulan ayaşlı usaq ge-
cənin qaranlığında arxadan gələn
insanlara cıraq oldu.

Mərasim zamanı ata və kömək-
çiləri ağ libasdan qırırmızı libasa ke-
çid etmişdilər. Bu isə əfsanələrdən
biri ilə izah edilir. Deyilənlər gör-
rə, Məryəm Maqaddəs Tiberiusun
yanına gələrək Mesihin diriləmisi
haqqında danışında o inanmayıb.
Roma imperatoru deyib ki, kiminso
öləndən sonra diriləməq yərum-
tanın qızılı rəngi qeyd olunur.
Ela bə zəmər yurutma qızılı rəng boyanıb və İsa
peygəmbərin somalardan qeyb olma-
si həqiqətən cevirlib. Deyilənlərin
tim-salında da keşif və köməkçiləri
Mesihin dirildiyini və bayramın
goldiyini xəbər vermək üçün libas-
larını dəyişmişdilər.